

Ankarada “MHS-2008-in tətbiqinə dair inkişaf proqramının yerinə yetirilməsi və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin statistikasına dəstək” mövzusunda regional seminar keçirilmişdir



Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Milli hesablar və makroiqtisadi göstəricilər statistikasına şöbəsinin İqtisadi balanslar statistikasına sektorunun müdiri Rasim Mirzəyev 2013-cü il sentyabrın 11-dən-13-dək Ankarada BMT-nin Statistika Şöbəsi (UNSD), İslam Ölkələri Statistika İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi (SESRIC) və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) birgə təşkilatçılığı ilə “MHS-2008-in tətbiqinə dair inkişaf proqramının yerinə

yeterilməsi və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin statistikasına dəstək” mövzusunda keçirilmiş regional seminarla iştirak etmişdir.

Seminarla təşkilatçı qurumlar və 7 ölkədən dəvət olunmuş milli hesablar üzrə mütəxəssislər ilə yanaşı BMT-nin Avropa İqtisadi Komissiyasının, BMT-nin Asiya və Sakit Okean hövzəsi ölkələrinin İqtisadi və Sosial Komissiyasının (ESCAP), Norveç və Almaniya Statistika idarələrinin nümayəndələri və Türkiyə Statistika İnstitutunun mütəxəssisləri də iştirak etmişlər.

Seminarın əsas məqsədi MHS-2008-in tətbiqi üzrə inkişaf proqramının hazırlanması, tətbiqi və həmçinin milli statistika sistemlərinin əlaqələndirilməsi, Milli hesablar statistikasına üzrə göstəricilərinin və statistik istehsal proseslərinin təkmilləşdirilməsi yollarının, İOT-ə üzv olan ölkələrdə MHS-2008-in tətbiqi ilə bağlı görülən işlərin müzakirəsi olmuşdur. Bununla yanaşı, BMT-nin Asiya və Sakit Okean hövzəsi ölkələrinin İqtisadi və Sosial Komissiyasının (ESCAP) MHS-2008-in tətbiqinə dair yaxın gələcəkdə keçiriləcək tədbirləri əhatə edən regional strategiyası da müzakirə olunmuşdur.

Seminarla MHS 2008-in tətbiqinə dair BMT-nin Statistika üzrə Komissiyası tərəfindən global təşəbbüs haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, təşəbbüsün əsas məqsədi ölkələrə MHS-2008-ə keçid, milli hesablar və iqtisadi statistikanın əhatəliliyinin və keyfiyyətinin artırılması üçün statistik potensialın planlaşdırılması və yaradılmasında kömək göstərməkdir.

Dövləstatkomun nümayəndəsi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində MHS 2008-in statistik praktikaya tətbiqi 2009-2011-ci illərdə və 2012-2014-cü Milli hesablar statistikasına üzrə göstəricilərin təkmilləşdirilməsinə dair fəaliyyət planları, planlarda nəzərdə tutulmuş tədbirlər, onların icrası və əldə edilmiş nəticələr barədə məlumat verən təqdimatla çıxış etmişdir. Təqdimat böyük maraqla qarşılanmış və İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndəsi İOT-ə üzv olan bütün ölkələrdə bu cür planların hazırlanmasının vacibliyini qeyd etmişdir.

